

Bilməlisiniz ki...

Aşağıdakı sənədlər ƏDV-nin əvəzləşdirilməsinə **əsas vermir**:

- ❗ qəbzlər, çəklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər;
- ❗ əmtəəsiz və (və ya) riskli əməliyyatlar üzrə rəsmiləşdirilən sənədlər;
- ❗ malların vəkalet verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə elektron qaimə-faktura.

Nəzərə alın ki...

Alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin **elektron qaimə-faktura ilə əvəzləşdirilməsi 01.01.2020-ci il tarixdən sonra aparılan əməliyyatlara münasibətdə tətbiq edilir**.

01.01.2020-ci il tarixədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV əvəzləşdirilməsi isə həmin tarixədək mövcud olan qaydada həyata keçirilir.

❗ Qanunvericiliyin tələblərinə əməl etməyəcəyiniz halda, baş verə biləcək maliyyə itkiləriniz və vergi məbləğlərinin hesablanıb ödənilməsi ilə bağlı məlumatı www.taxes.gov.az internet saytından və müvafiq bukletlərdən əldə edə bilərsiniz.



DÖVLƏT
VERGİ
XİDMƏTİ

Ödədiyiniz ƏDV məbləğini əvəzləşdirmək üçün bunları bilməyiniz vacibdir!

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən

ƏDV-nin ödəyicisi tərəfindən elektron qaimə-faktura əsasında malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş **ƏDV məbləği aşağıdakı şərtlər nəzərə alınmaqla əvəzləşdirilir**:

- ❖ əməliyyatın dəyəri bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına köçürülməli;
- ❖ ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilməlidir.



Az1073, Azərbaycan, Bakı, Landau küçəsi, 16
Tel: +994 12 403 89 70; Faks: +994 12 403 89 71
E-poçt: office@taxes.gov.az

www.taxes.gov.az



Nəzərə almalısınız ki...

- ❖ Malların (işlərin, xidmətlərin) barter olunması həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.
- ❖ **01.01.2020-ci il tarixdən ƏDV-nin əvəzləşdirilməsi vaxtı** hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənilməsi vaxt sayılır.
- ❖ Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər, **o cümlədən ƏDV tutulmayan əməliyyatlar** üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edən bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna olunmaqla) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə edilən malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilmiş ƏDV-nin məbləği qədər əvəzləşdirilir.

Bilməlisiniz ki...

Aşağıdakı sənədlər ƏDV-nin əvəzləşdirilməsinə **əsas verir**:

- ❖ gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənilməsini göstərən idxal sənədləri, **ödənişin formasından asılı olmayaraq**;
- ❖ **agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmadıqda**, alıcı tərəfindən alınmış malların (işlərin, xidmətlərin) dəyəri digər şəxsin (vəkalət verənin) hesabına nağdsız qaydada, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilməsi halda agent tərəfindən həmin malların (işlərin, xidmətlərin) alıcısına **verilmiş “Agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən” elektron qaimə-faktura**;
- ❖ **agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olduqda**, digər şəxsə (vəkalət verənə) göstərdiyi xidmətlərə görə **verdiyi elektron qaimə-faktura** və buna əsasən ƏDV ödəyicisi olan digər şəxs (vəkalət verən) tərəfindən agentə ödənilmiş **ƏDV məbləği**;
- ❖ **agent ƏDV-nin məqsədləri üçün qeydiyyatda olduqda**, digər şəxsdən (vəkalət verəndən) qəbul etdiyi mallar (işlər, xidmətlər) üçün həmin malların (işlərin, xidmətlərin) alıcılarına verdiyi **“Agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən” elektron qaimə-faktura** və buna əsasən ödənilmiş **ƏDV məbləği**.

